

Azərbaycan mətbuatının 145 il- liyi tamam olur. Mətbuatımı- zın təşəkkül tapması Həsən bəy Zərdabının adı ilə bağlıdır. Yu- biley ərefəsində bu böyük azərbay- canlı haqda oxuculara bir daha mə- lumat vermək, ümumiyyətlə, "Əkin- ci" də hansı mövzulara toxunulduğu barədə, az da olsa informasiya çat- dırmaq istədi.

XIX əsrin ikinci yarısı XX əsrin əvvellə- rində yaşayış-yaratmış, bütün şüurlu həyəti xalqının cəhalətdən, zülm və istismar- dan, əsarətdən qurtarmasına, maariflənməsinə, elm, təhsil yolunu seçməsinə hər etmiş ziyalılarımızdan biri də Həsən bəy Zərdabi olmuşdur. O, dövrünün böyük zi- yalısı, pedaqoqu, xeyriyyəcisi, naşir və publisisti idi. "Əkinçi" qəzeti vərəqləyər- kən Həsən bəy Zərdabının eləcə de maarifçi-demokrat, təbiətşünas, torpaqsünsəs, filosof, iqtisadçı, xalq məişətimizin gözəl bilicisi olduğu göz önüne gelir. Həsən bəy Zərdabının dövrünün sayılıb-seçilmiş en- siklopedik biliyə malik olan ziyalısı olduğunu öyrənmək üçün onun keçdiyi ömrə yolu vərəqləmək lazımdır. H.B.Məlikov Zərdabi 1842-ci il iyul ayında Göyçay qə- zasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. İlk təhsilini kənd molla- xanasında almış, burada əreb, fars dillərin- de oxumağı öyrənmişdi. Dini təhsilə mara- ğı olmadığı üçün atası Səlim bəy onu 1852-ci ildə Şamaxıda yenice açılmış rus məktəbinə qoymuşdur. Məktəbi müvəffə- qiyətə bitirən Həsən bəy 1858-ci ildə I Tiflis Gimnaziyasının V sinifinə daxil olur və 1861-ci ildə buranı gümüş medalla ba- şşa vurur.

Keçdiyi ömrə yoluun başlanğıcı da i Tiflis Gimnaziyasında təhsil aldığı illərdən (1858-1861) başlar. Tiflis ədəbi mühiti onu dayası, general-leytenant Fərəc bəy Ağayevin (1811-1891) vasitəsi ilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə (1812-1878), general- mayor İsmayıllı bəy Qutqaşını (1806-1861), Sankt-Peterburq Universitetinin məzunu Mirzə Hüseyn bəy Qayıbov (1852-1930), Qori Müəllimlər Seminariyasının müəllimləri, knyaz İlya Çavçavadze (1837-1907), şair, publisist, jurnalist, azadlıq və müstə- qillik uğrunda mübariz, inqilabçı Mixail Kipyani (1849-1905), eləcə də polkovnik Abbasqulu ağa Bakıxanov (1794-1847) ana tərefdən kiçik qardaşı, mayor Abdulla ağa Bakıxanov (1842-1879), dənə neçə- neçə böyük ziyalıları, nüfuzlu şəxsiyyətlərə tanış etmişdi. Onların dilindən çıxan "xalq üçün təmənna güdmədən lazım olan işlər görmək" çox cavan ikən Həsən bəyin şüurunda və üreyində qalmışdı.

1861-ci ildə Həsən bəy imtahansız, dövlət hesabına MDU-nin Fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə qəbul olunur. Onun dünyagörüşünün formalasdığı illər də MDU-da təhsil aldığı (1861-1865) dövredə təsadüf edilir. MD-nun rektoru, professor Sergey Mixaylovich Solovyov (1820-1879) ilə yaxından tanış olması onu mötəbər təhsil ocağında aldığı biliyklərlə yanaşı, ictimai-siyasi biliyinin də artmasına çox böyük müsbət təsiri olmuşdur. M.Solovyov görkəmli tarixçi, tədqiqatçı alim, ictimai-siyasi xadim, böyük pedaqoq idi. Onun zəngin kitabxanası vardi və o Həsən bəyə şəxsi kitabxanasından istifadə etməyə icazə vermişdi. Kitabxanada təbiətşünaslıq, kənd təsərrüfatı, tarix, felsefə, ictimai-siyasi ədəbiyyat, habelə bədii ədəbiyyat və sair sahələr üzrə geniş ədəbiyyat vardi. Həsən bəy bu zengin xəzinədən istifadə etməkdən doymurdı. Hər ədəbiyyatla ta-

nış olduqca, qeydlər aparır, oxuduğu kitab- lardan nəticələr çıxarmağa çalışırı. Məsə- lən, o, ədəbi tənqidçi, publisist, rus inqilabçı-demokrat Vissarion Qriqoryeviç Belinskiinin (1811-1848) N.V.Qoqola (1809-1852) yazdığı məşhur məktubu ilə tanış olduqdan sonra bu qənaətə gəldi ki, təhsilsizlik, cahilliklə mübarizə yolunu seçmək lazımdır, çünkü bu yol mədəni inkişafın mübarizəsi yoludur.

Və ya MDU-nun məzunu A.S.Gertsen (1812-1870) haqqında olan materiallara tanış olarkən öyrəndi ki, Gertsen cəmiyyətdəki nöqsanları görüb, onu aradan qalmaqla qədər "Sovremennik", "Russkoe slovo", "Kolokol" (1857-1867) adlı dövri neşrləri yaratdı. Həsən bəyə də bu yol çıxış yolu kimi göründü və öz-özünə qət etdi ki, doğrudan da maarifçiliyin yolu mətbuatdır. "Kaş mənə də ana dilində mətbuat orqanı çap etməyə icazə vereyidilər; bu zaman mən əhalinin böyük bir hissəsinə oxuyub-yazmağı öyrədər, elm, təhsil dalınca getməyin vacib olduğunu deyərdim". Bu fikirlər Həsən bəy Zərdabını rahat qoy-

sında - E.S.) məhkəmə üzvü vəzifəsilə başlayır (1865-1866-ci illərdə) və kəndlilər döşən torpaq paylarının alınmasına kömək edir. Hüquqlarının qorunması üçün şikayət ərizələrini onlar üçün pulsuz yazır, yol göstərir. 1867-ci ildə yeni qurulmuş Quberniya idarəsində xidmətə düzəlmüşdi. 1868-ci ildə Qubada Barışq Məhkəməsinin katibi vəzifəsinə qəbul olunmuşdur.

Harada işləməsindən asılı olmayaraq, hər yerde Həsən bəy avam xalqın hökumət nümayəndələri, yerli bəylər, ruhanilar tərəfindən aldadıldıqının şahidi olur. Bacardığı qədər onların hüquqlarının qorunmasına kömək edirdi. Əlbəttə, işə bu cür münasibət, xalqın haqq səsini müdafiə etmək hökumət məmurlarının xoşuna gəlmirdi, demək olar ki, bu yolda özünə çoxlu düşmən qazanmışdı. Lakin bir işə əmin idi ki, xalqın başına getirilən bu müsibətlərdən qurtamanın yegane yolu, onun elmə, maarifə iyiyələnməsidir. 1869-cu ilin sonuna az qalmış Həsən bəy öz ərizəsi ilə işdən azad olur. Həsən bəy elə bir iş axtarırdı ki, bu iş ona xalqın dünyagörüşünü dəyişməyə tə-

mur və o, ideyasını həyata keçirmək üçün yollar axtarırı.

Moskvada təhsil aldığı illərdə Həsən bəy K.A.Timiryazev (1843-1920) S.S.Meçnikov (1845-1916), D.S.Pisarov (1840-1868), A.N.Pleşeyev (1825-1898) kimi görkəmli ictimai xadimlərlə tanış olmuş və onların dilindən "xalq öz arxasında aparmağı bacaran maarifçilərin olması, xalqın həyatına müsbət təsir göstərə bilər" deyiminə eştimsə, ziyanın gələcək həyatına cığır yolu açmışdı. Bu yol ilə getmək lazımdı.

Onu da qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabi MDU-nun Fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini fərqlənmə diplomu ilə bitirmiş. Təbiət elmləri naməzədi alimlik dərəcəsini də almışdır. Fakültenin ən savadlı, bacarıqlı məzunlarından biri olduğuna baxmayaraq, Həsən bəy ona təklif edilmiş Moskvada qalıb elmi-pedaqoji fealiyyətlə məşğul olmaq kimi şərəflə işdən imtina edərək vətənə dönməyi vacib bilmişdir. Ona görə ki, zülm və əsərət altındada, nadanlıq və cəhalət içərisində yaşayın, öz hüququnu qorumağı bacarmayan, çox işleyib az qazanan, təhsildən, elmənən uzaq döşən xalqına indi onun köməyi lazımdı.

1865-ci ildə vətənə qayidian Həsən bəy, ilk əmək fealiyyətinə Borçalı qəzasının Tiflis Torpaq Palatasında (Mərz Palata-

kan versin, şüurunda həyat tərzinin yaxşılaşdırılması üçün düzgün yol açın, xalqa fayda verə biləcək bir iş olsun. 1869-cu il noyabrın 18-də Həsən bəy Bakı Realniy Gimnaziyasının "Təbiət tarixi" fənni müəlli- mi kimi işə qəbul olunur. Moskva Universi- tetinə qəbul 123 092 0 d Uç(si)d 0 ç.7784 0 d Uç0 0d 0 ç.55664tni müəl 783 0 d Uç-id Uç0 d 0 ç(mi3